

"ABB" ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə

TARİF CƏDVƏLİ

№	Xidmət növü	Tariflər	
		Milli valyutada aparılan əməliyyatlar	Xarici valyutada aparılan əməliyyatla
1	Hesabın açılması		
1.1	Cari hesabın açılması	pulsuz	
2	Hesab üzrə sənədlərin verilməsi		
2.1	Hesab üzrə çıxarışların verilməsi	pulsuz	
2.2	Arayışın verilməsi (hər arayışa görə)	10 AZN	
2.3	Digər bank-maliyyə sənədlərinin surətinin verilməsi (hər bir sənədə görə)	10 AZN	

2.2 bəndi üzrə qeyd: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) təqdim olunan arayışlara tətbiq edilmir.

2.3 bəndi üzrə qeyd: Bankın daxili qaydalarına uyğun olaraq

3	Hesab üzrə aparılmış əməliyyatlar haqqında məlumatlandırma		
3.1	Cari hesab üzrə SMS məlumatlandırma	pulsuz	
3.2	Cari hesab üzrə e-mail məlumatlandırma	pulsuz	
4	Nağd vəsaitin qəbulu		
4.1	Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən filial və şöbələr arasında hesablara nağd vəsaitin qəbulu	pulsuz Rus rublu üçün - 2% İngiltərə funt sterlinqinin F seriyası üzrə 20-lik və 50-lik əskinasların qəbulu (hesaba mədəxill) - 5%	
4.2	Hesabın açıldığı filialda hesaba nağd vəsaitin qəbulu		
4.3	Hesabın açıldığı şöbədə hesaba nağd vəsaitin qəbulu		

4.1 - 4.3 bəndləri üzrə qeydlər:

a) Digər hallarda hesaba mədəxil Bankın daxili hesabları və ya müştərinin cari hesabı vasitəsilə köçürmə yolu ilə həyata keçirilir və bu halda mövcud Tarif cədvəlinin "6.1.4" bəndində nəzərdə tutulan komissiyon haqqı tətbiq olunur.

b) Rus rublu üçün komissiyon haqqı Bankın daxili hesablarına və ya müştərinin cari hesabına Rus rublunda olan əskinasları qəbul etməklə mədəxil əməliyyatları aparıldıqda tətbiq olunur (Nağd valyuta mübadilə əməliyyatları istisna olmaqla).

c) İngiltərə funt sterlinqinin F seriyası üzrə 20-lik və 50-lik əskinasların qəbuluna tətbiq olunur.

4.4	Fiziki şəxs tərəfindən "ABB" ASC-də rəsmiləşdirilmiş kreditin ödənilməsi məqsədilə nağd vəsaitin qəbulu	pulsuz	
4.5	Kart hesablarına nağd vəsaitin qəbulu	pulsuz	
4.6	«ASAN xidmət»/«ASAN kommunal» xidmət mərkəzləri tərəfindən göstərilən xidmətlərin dəyərinin ödənilməsi üçün nağd vəsaitin qəbulu	0.40 AZN	-
4.7	Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə vergi və gömrük ödənişləri, dövlət rüsumu və dövlət büdcəsinə digər ödənişlər üçün nağd vəsaitin qəbulu	0.15% (min. 0.40 AZN, maks. 15 AZN)	-
4.8	HÖP vasitəsilə aparılan digər ödənişlər üçün nağd vəsaitin qəbulu	pulsuz	
4.9	Metal pullarının qəbulu və dəyişdirilməsi (10 AZN-dən çox olduqda)	5%	-
5	Nağd vəsaitin verilməsi		
5.1	Hesabdan nağd vəsaitin verilməsi (kart hesabları istisna olmaqla)	0.5%	0.6%
5.2	Nağd şəkildə, o cümlədən Azərbaycan ödəniş terminalı vasitəsilə mədəxil olunan vəsaitin həmin hesabdan verilməsi (kart hesabları istisna olmaqla):		
5.2.1	Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən filial və şöbələrde:		
5.2.1.1	Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən filial və şöbələrde açılan hesablardan	pulsuz	
5.2.1.2	Digər filial və şöbələrde açılan hesablardan	0.5%	0.6%
5.2.2	Digər filial və şöbələrde:		
5.2.2.1	Hesabın açıldığı filialda hesablardan	pulsuz	
5.2.2.2	Hesabın açıldığı şöbələrde hesablardan	pulsuz	
5.2.2.3	Digər hallarda	0.5%	0.6%
5.3	Fiziki şəxs tərəfindən "ABB" ASC-də rəsmiləşdirilmiş kreditin ödənilməsi məqsədilə "Avtomatik ödəmə" xidməti vasitəsilə əmək haqqı və ya pensiya kartlarından daxil olan vəsaitin verilməsi	pulsuz	
5.4	Nağd şəkildə mədəxil olunan müddətli əmanətin geri ödənilməsi	pulsuz	
5.5	Nağdsız şəkildə mədəxil olunan müddətli əmanətin geri ödənilməsi:		
5.5.1	Əmanət müqaviləsi ilə nəzərdə tutulan ilkin müddət bitdikdə vəsaitlərin geri ödənilməsi	pulsuz	
5.5.2	Əmanət müqaviləsi ilə nəzərdə tutulan ilkin bitmə tarixindən əvvəl müqaviləyə xitam verildiyi halda:		
5.5.2.1	İlkin mənbəyi köçürmə olan, yəni digər banklardan və ya bankdaxili köçürmə yolu ilə digər müştəridən və nağdsız valyuta mübadiləsi ilə daxil olmuş vəsaitlərin geri ödənilməsi	0.5%	0.6%
5.5.2.2	Digər hallarda vəsaitlərin geri ödənilməsi	pulsuz	
5.6	Müddətli əmanət üzrə faizlərin ödənilməsi	pulsuz	
5.7	Tecilli pul köçürmə sistemləri ilə daxil olan vəsaitin verilməsi	pulsuz	
5.8	Həyatın yığım sığortası vəsaitinin verilməsi	0.2%	0.2%
5.9	Azərbaycan Respublikasının Qarabağ iqtisadi bölgəsinin və ətraf rayonlarının işğaldan azad edilməsi ilə bağlı gedən döyüşlərdə fiziki şəxsin şəhid olması ilə əlaqədar onun və ailə üzvlərinin, həmçinin yaralanan hərbiçilərinin, xeyrinə pul köçürmə və ya bank hesabları vasitəsilə daxil olmuş pul vəsaitinin verilməsi (dəfn pulu və digər müavinətlər, sığorta ödənişləri, maddi yardımlar və s.)	pulsuz	

6	Köçürmələr		
6.1	Bankdaxili köçürmələr:		
6.1.1	Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən filiallar və şöbələr arasında müştərinin öz adına olan cari hesablar arasında köçürmələr	pulsuz	
6.1.2	Filialdaxili müştərinin öz adına olan cari hesablar arasında köçürmələr		
6.1.3	Şöbədaxili müştərinin öz adına olan cari hesablar arasında köçürmələr		
6.1.4	Digər bankdaxili köçürmələr	0.05% (min. 1 AZN - maks. 50 AZN)	0.05% (min. 1 USD/EUR/GBP/digər valyutalar üçün 1 USD ekv. - maks. 50 USD/EUR/GBP/digər valyutalar üçün 50 USD ekv.)
6.1.5	Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi və ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması	pulsuz	
6.2	Respublikadaxili köçürmələr:		
6.2.1	XÖHKŞ vasitəsilə köçürmələr	0.1% (min. 1 AZN - maks. 50 AZN)	-
6.2.2	AZİPS vasitəsilə köçürmələr	0.15% (min. 2 AZN - maks. 100 AZN)	-
6.2.3	Respublikadaxili xarici valyuta köçürmələri	-	0.1% (min. 1 USD/EUR/GBP/digər valyutalar üçün 1 USD ekv. - maks. 50 USD/EUR/GBP/digər valyutalar üçün 50 USD ekv.)
6.2.4	İcra edilmiş köçürmənin araşdırılması	10 AZN	10 USD/EUR/GBP/digər valyutalar üçün 10 USD ekv.
6.2.5	Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi və ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması	5 AZN	5 USD/EUR/GBP/digər valyutalar üçün 5 USD ekv.
6.3	Respublikadan kənar köçürmələr:		
6.3.1	Vəsaitin köçürülməsi üzrə xidmət haqqı	-	0.3% (min. 30 USD/EUR/GBP/digər valyutalar üçün 30 USD ekv. - maks. 500 USD/EUR/GBP/digər valyutalar üçün 500 USD ekv.)
6.3.2	Vəsaitin tecilli köçürülməsi üzrə xidmət haqqı (valyutalaşma tarixi - cari iş günü)	-	0.5% (min. 50 USD/EUR/GBP/digər valyutalar üçün 50 USD ekv. - maks. 600 USD/EUR/GBP/digər valyutalar üçün 600 USD ekv.)
6.3.3	Vəsaitə bankların xidmət haqlarının vəsaitin alan tərəfindən tutulduğu halda vəsaitin köçürülməsi üzrə xidmət haqqı	-	0.2% (min. 10 USD/EUR/GBP/digər valyutalar üçün 10 USD ekv. - maks. 400 USD/EUR/GBP/digər valyutalar üçün 400 USD ekv.)
6.3.4	Vəsaitə bankların xidmət haqlarının vəsaitin alan tərəfindən tutulduğu halda vəsaitin tecilli köçürülməsi üzrə xidmət haqqı (valyutalaşma tarixi - cari iş günü)	-	0.4% (min. 20 USD/EUR/GBP/digər valyutalar üçün 20 USD ekv. - maks. 500 USD/EUR/GBP/digər valyutalar üçün 500 USD ekv.)
6.3.5	"MBA-Moskva" bankının müştərilərinə köçürmə	-	0.2% (min. 10 USD/EUR/GBP/digər valyutalar üçün 10 USD ekv. - maks. 400 USD/EUR/GBP/digər valyutalar üçün 400 USD ekv.)
6.3.6	İcra edilmiş köçürmənin araşdırılması, köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi və ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması	-	50 USD/EUR/GBP/digər valyutalar üçün 50 USD ekv.
7	Depozit seyfərinin icarəsi (Bakı şəhəri / Region) (ƏDV daxil olmaqla)		
7.1	Kiçik (0-20.000 kub.sm-dək) seyf (aylıq icarə haqqı)	15 AZN / 10 AZN	
7.2	Orta (20.000 kub.sm - 60.000 kub.sm-dək) (aylıq icarə haqqı)	30 AZN / 15 AZN	
7.3	Böyük (60.000 kub.sm artıq) seyf (aylıq icarə haqqı)	50 AZN / 30 AZN	
7.4	Seyfın açarının itirilməsi/yararsız hala salınmasına görə cərimə	120 AZN	
7.5	Elektron depozit qutularını üçün nəzərdə tutulmuş xüsusi plastik kartın itirilməsi/yararsız hala salınmasına görə cərimə	20 AZN	
8	Mübadilə əməliyyatları (konvertasiya)		
8.1	Nağd valyuta mübadiləsi (ABB-nin nağd mübadilə məzənnəsinə uyğun)	pulsuz	
8.2	Nağdsız valyuta mübadiləsi (ABB-nin nağdsız mübadilə məzənnəsinə uyğun)	pulsuz	
8.3	Milli valyutada yerləşdirilmiş müddətli əmanətlərin, müvafiq əmanət müqaviləsi ilə nəzərdə tutulan bitmə tarixindən əvvəl müqaviləyə xitam verilməsi və xarici valyutada müddətli əmanətə yerləşdirilməsi məqsədilə nağdsız valyuta mübadiləsi	0.3%	-

8.3 bəndi üzrə qeyd: 06.03.2020-ci il tarixində yerləşdirilmiş milli valyutada olan müddətli əmanətlərə şamil olunur.

9	Elektron bankçılıq və digər xidmətlər		
9.1	İnternet Bank xidmətinə qoşulma	pulsuz	
9.2	Mobil Bank xidmətinə qoşulma	pulsuz	